

## DASTANLARDA SINAQ ANLAYIŞININ EPİK SEMANTİKASI

### Xülasə

Bütün türk dastanlarının məzmununu mübarizələrdən, sınaqlardan ibarətdir. İstər bir xalqın, bir tarixin, bir soyun yaradılması, istər vətonin düşməndən qorunması, istərsə də qəhrəmanın öz butasına qovuşması onlara "hədiyyə" olaraq verilməmişdir. Bu qələbələr, zəfərlər üçün qəhrəmanın min bir aziyətə qatlaşmış, sınaqlardan keçmişdir. Təbii ki, bu sınaq növləri arasında həm bir bağlılıq, həm də bir fərqlilik hiss olunur.

Sınağın müxtəlif variantlarının, növlərinin sistemləşdirilməsi həm türk xalqları arasında, həm bu xalqların yaratıcıları dastanlar arasında, hətta eyniadlı dastanın müxtəlif versiyalarını yaratmış xalqlar arasında güclü tarixi, mədəni, psixoetnik bağlılığın olduğunu aşkara çıxarır. Eyni zamanda bu, xalqların dünya duyumundakı bənzərliyin üzə çıxarılmasına, bir dastan qəhrəmanından ilhamlanaraq digər dastan qəhrəmanının yaradılmasına, bu ədəbi nümunələrin bir-birinə təsiri mexanizmlərinin aşkarlanmasına kömək edir.

**Açar sözlər:** dastan, qəhrəman, sınaq, mübarizə

**Giriş.** Dastanın, eposun əsas xüsusiyyəti onun məzmununun müəyyən mübarizəyə həsr olunmasında özünü göstərir. Hər bir dastan müəyyən bir məqsəd uğrunda gedən vuruşmadan, mübarizədən, sınaqlardan danışır. Lakin bu mübarizə ayrı-ayrı dövrlərdə müxtəlif mənə və məzmunə malik olub, müxtəlif məqsəd daşıdığı üçün hər bir dövrün əsas xarakteri ilə səsləşən əsərlərdə də müxtəlif şəkildə olur.

Misal üçün, "Kitabi-Dədə Qorqud" boyalarında da, "Koroğlu" kimi qəhrəmanlıq dastanlarında da "Əsli-Kərəm", "Qurbanı" "Abbas və Gülgəz", "Arzu və Qənbər" və sairə kimi məhəbbət dastanlarında da mübarizə var və sınaq var. Sadəcə, bu sınağın müxtəlif versiyaları, variantları mövcuddur. Təbii ki, dastanların tipinə, növünə görə sınağın variantları da fərqlidir. İşin əsas məqsədi də sınağın müxtəlif variantlarının, növlərinin sistemləşdirilməsi, həm türk xalqları arasında, həm bu xalqların yaratıcıları dastanlar arasında, hətta eyniadlı dastanın müxtəlif versiyalarını yaratmış xalqlar arasında güclü tarixi, mədəni, psixoetnik bağlılığın olduğunu aşkara çıxarmaqdır. Eyni zamanda bu xalqların dünya duyumundakı bənzərliyin üzə çıxarılmasına, bir dastan qəhrəmanından ilhamlan-

raq digər dastan qəhrəmanının yaradılmasına, bu ədəbi nümunələrin bir-birinə təsiri mexanizmlərinin aşkarlanmasına kömək edən faktorları müəyyən etməkdir.

Qarşıya qoyulan elmi problemin həlli üçün məqalədə folklor tədqiqatlarına, ümum-türk və dünya elmi təcrübəsinə istinad edilmiş, müxtəlif mətnlər problemin tələb etdiyi səviyyədə nəzərdən keçirilmişdir. Məqalədə ilk dəfə türk dastanlarında sınaq və yarıqlar, onların səbəbləri, sınaqda iştirak edən tərəflər, sınağın formaları, nəticələri dəyərləndirilməklə, türk dastanlarının mövzu və kompozisiya xüsusiyyətləri, təməl motivlərinin semantikası açılmışdır.

B. Proppun sözləri ilə desək, dastanlar mübarizələrdən, sınaqlardan ibarətdir [1, s.5].

Türk dastanlarında sınaq motivinin öyrənilməsi mühüm nəzəri və praktik əhəmiyyət daşıyır. İstər məhəbbət, istərsə də qəhrəmanlıq dastanlarında sınaq motivinin öyrənilməsi, sınaqların növləri, qələbə və ya müsabiqələrdən zəfərlər çıxma, sınaqların invariasiya problemlərinin üzə çıxarılması folklorşunas tədqiqatçılar üçün geniş imkanlar yaradacaqdır. Belə ki, dərsliklərin, monoqrafiyaların yazılması, elmi

mühazirlərin hazırlanması, ali məktəblərdə məşqələ və xüsusi kursların keçirilməsi zamanı tədqiqatda irəli sürülmüş fikirlərdən, əldə edilmiş nticicələrdən istifadə etmək olar.

Türk dastanlarında qəhrəmanın sınağı ana bötninə düşdüyü andan etibarən qəhrəmanın möcüzəvi doğuluşu, hünər, rəşadət göstərməsi, yurdunu, ailəsinə düşmən tapdağından qurtarması, sevgilisine qovuşması, elinə-obasına geri dönməsi və digər mərhələlərdə davam edir. Tipindən, növündən, formasından asılı olmayaraq, bütün dastanlarda qəhrəman daim hadisələrin mərkəzindədir və hadisələr adətən maneələr və onların dəf olunması, problemin qoyuluşu və qəlinən nəticə, xaos-kosmos şəklində davam edir. "Qan Turah", "Bamsı Beyrak", "Alpamış", "Alday Buuçu", "Koblandı Batır", "Koroğlu", "Çeçen Kara Möge", "Boktu Kiris Bora Seeley", "Ural Batır", "Kozın Erkes" və digər epik xarakterli dastan mətnlərini incələməklə bu fikrə gəlmək mümkündür.

Bir çox tədqiqatçılar dastanlarda sınaq motivi haqqında danışarkən, daha çox qəhrəmanın öz sevgilisi uğrunda girdiyi sınaqları nəzərdə tuturlar. Həqiqətən də istər qəhrəmanlıq, istər məhbəbat dastanlarında biz bu sınaqlara tez-tez rast gəlirik. Adətən, qızın və ya atasının düzənlədiyi bu sınaq-yarışlarda ya qəhrəman tek iştirak edir, ya da qızı almaq istəyən digər qəhrəmanla (rəqiblə) qatılır. Hətta rəqib bəzən başqa dünyadan əfsanəvi qəhrəmanı, fövqəltəbii qüvvələr, yeraltı və ya zülmət dünyasından gələn qəhrəman ola bilər. Məsələn, Tıva qəhrəmanlıq dastanı olan "Alday-Buuçu"dakı yarışlar başqa rəqiblər də olmasına baxmayaraq, da-ha çox Xan-Buuday ilə başqa dünyadan bahadırı Deer oğlu Deek-Sarıg-Möge arasında baş verir [2, s.7]. Dastanda Ulug-Sarıg-Xanın vaxtiylə Xan-Buudayla söz kəsilən ən kiçik qızına Deer oğlu Deek-Sarıg-Möge də taliq olur. Xan qızını öncə Deer oğlu Deek-Sarıg-Mögeyə verir. Xan-Buudayın ortaya çıxması və qızının üzərində haqqı olduğunu iddia etməsi ilə ortaçıq qızı sıçır, iki bahadır bir qız üçün xanın düzənlədiyi yarışa qatılır.

Yenə eyni xalqa məxsus "Boktu-Kiriş, Bora-Seeley" [3, s.269-471] dastanında göyün üçüncü qatının üç kağanının qızları üçün dü-

zənlənən yarışa böyük qardaşı Boktu-Kirişin cildinə girib qatılan Bora-Şeleyin ən böyük rəqibi "Alday-Buuçu" dastanındaki Deer oğlu Sarig-Möge ilə demək olar ki, eyni xüsusiyyətlərə malik qorxunc Damir-Şilgi atlıq Deer oğlu Tevene-Mögedir. Lakin bütün bunlara baxmayaraq, hər iki dastanın qəhrəmanı onları yenir, qalib gelir, sınaqdan uğurla çıxır.

Bir çox tədqiqatlarda biz sınağın məhz bu yönünün araşdırıldığından, sınaqların daha çox evliliklə bağlı olduğunu şahidi oluruq. Lakin sınaq deyildiyi zaman bura sadəcə sevgili uğrunda düzənlənən qəhrəmanlıq və ya ağıl sınaqlarında, imtahanlarında qalib gəlmək nəzərdə tutulmamalıdır. Dastan boyu qəhrəmanın müxtalif maneələri dəf etməsi, mübarizələrə qalxməsi, min bir əziyyətlərə sınaq gərməsi özü də bir sınaqdır. Bu sınaqlara biz ilk yaradılan dastanlardan başlayaraq rast gəlirik. Təbii ki, bəzisində daha qabarlıq, bəzisində daha səthi, bəzisində daha az, bəzisində daha çox.

İlkin yaradılış dastanlarında bir qədər bədii dillə desək, sınaq dünyasının, kainatın sınağıdır. Təsəvvürlərin mərkəzində dünyasının yaranması və idarə olunması ilə bağlı inanclar dayanan bu dastanlar türk mifoloji-fəlsəfi təsəvvürü-nün əks olunması baxımından daha çox xarakterikdir. "Dünyanın yaranması haqqında" dastanda Tanrı Qara xanın dünyaya sahib olması, onun dünya nizamını yaratması, yeni insan nəsillərinin əmələ gəlməsi, dünyaya səpələnməsi, şeytanın şəri, "Doğuş" dastanında Hun xaqanının qızlarından birinin Bozqurdla evlənib yeni nəsil törəməsi ilə bağlı əski türk mifoloji düşüncə və inancları əks olunursa, daha sonrakı dastanlarda bir elin, mahalın, soyun yaradılması ilə bağlı qəhrəmanın üzləşdiyi sınaqlardan bəhs olunur ki, bunlar bir qəhrəmanın xalqı üçün, soyunun, nəslinin davamı üçün üzləşdiyi sınaqlardır.

Məsələn, Çin qaynaqlarından tapılan və ən məşhur iki türk dastanından biri olan "Bozqurd" dastanı türklerin yaranışından, soykökündən bəhs edir. Dastana görə, türkler Bozqurd-dan törəyiblər. Türkler bir müharibədə uduzduqdan sonra bu qoymdən yalnız əlləri və ayaqları kəsilmiş bir uşaq sağ qalır. Bu uşaq bir dişi Bozqurd tərəfindən xilas edilir və böyüdüür.

Daha sonra Göytürklər bu dişi qurddan yenidən doğulular. Dastanda istilaya məruz qalmış türk xalqının sınağı, tək qalmış, işgəncə verilmiş bir uşaqın sınağı, onun bu sınaqdan çıxmasına yardım edən qurd və digər hadisələr tədqiqat üçün diqqətçəkən məqamlardır.

Tarixə "Koroğlu", "Manas", "Oğuz Kagan", "Dədə Qorqud", "Saltuknma", "Battal-name", "Koblandı batır" kimi dastanlar daxil olduqdan sonra qəhrəmanlıq dastanlarındakı sınaqların dərinliyindən, şaxələrindən, tiplərindən, variantlarından daha geniş səhəbət açıla bilər. Çünkü yaradılış dastanlarından fərqli olaraq, bu dastanlarda daha dolğun süjet xötti, hadisələrin poetik təsviri, tarixi hadisələrə bədii baxış, mübarizə metod və üssülərinin əhatəliliyi, qəhrəmanların epik portretinin püxtələşməsi və digər hadisələr sınaq motivinin konseptual sxemini çəkməyə imkan verir.

Türklerin ən böyük abidələrindən olan "Dədə Qorqud", "Koroğlu", "Battal Qazi", "Koblandı batır" və bu kimi qəhrəmanlıq dastanlarının təhlilini aparsaq, görərik ki, qəhrəmanlıq dastanlarında sınaq, adından da görünən kimi, əsl qəhrəmanlıq sınaqlarıdır. Bu dastanların gələcək fəsillərdə daha dərindən təhlili aparılacağını nəzərə alaraq, bu yerde onlar haqqında geniş danışmayı lazıim bilmirik. Sadəcə, türk xalqlarının dəyişik coğrafiyalarda eyni dəyərlər üzərində öz milli kimliyini təsdiq etməsini nəzərə alaraq, türk qəhrəmanının sınaqlarını da sxemlaşdırılmayan mümkün olduğunu diqqətə çatdırmaq istərdik. Məsələn, hər hansı bir türk xalqının qəhrəmanlıq dastanlarını təhlil etmək kifayətdir ki, ümumtürk qəhrəmanlıq dastanı haqqında fikir söylemək mümkün olsun. O cümlədən Orus-Oola görə, Tıva qəhrəmanlıq dastanlarının mövzusu bu motivlərdən ibarətdir:

1. Sonsuz valideynlər,
2. Ana bətninə möcüzəvi düşmə,
3. Qəhrəmanın möcüzəvi doğumlu,
4. Qəhrəmanın sürətlə böyüməsi,
5. Qəhrəmanın möcüzəvi gücü və ilk qəhrəmanlığı,
6. Qəhrəmanın atı, atın sınaqına çəkilməsi, və qiymətləndirilməsi,

7. Gəlin/nışanlı (sevgili) haqqında xəber almaq,

8. Qəhrəmanın qız/gəlin üçün yola çıxmazı,

9. Yoldakı əngellər,

10. Qəhrəmanın və ya atının başqa bir canlı varlığı dönməsi (şəkil-don-cild dəyişdirmə),

11. Xanın obasına gəliş,

12. Gəlin üçün düzənlənən yarışlara qatılma,

13. Zəfər, başlığın verilməsi, qəhrəmanın gəlin ya da qızla öz obasına dönüsü.

Burda dastanın birinci bölümü tamamlanıb, ikinci bölümү başlayır.

14. Qəhrəmanın obasına dönməsi,

15. Obasının talan edilməsi və ata-anasının əsir götürülməsi,

16. Qəhrəmanın düşmənin ölkəsinə gedisi,

17. Qəhrəmanın atı ilə birlikdə başqa bir cildə girməsi,

18. Qəhrəmanın düşmən elinə gəliş,

19. Düşməni məğlub etməsi,

20. Zəfər, əsir götürülen ata-ana, yağımalanan mal-müklə qəhrəmanın öz obasına dönüsü,

21. Toy və xoşbəxt son [4, s.38-98].

Biz qazax, türkmən, Azərbaycan və digər türk xalqlarının qəhrəmanlıq dastanlarını təhlil etsək, yenə də Orus-Ool-un qiymətləndirməsini müvəffəqiyyətlə istifadə edə bilərik. Azərbaycanlıların Koroğlusunu, qazaxların Koblandısını, özbəklərin Alpamışını və digər onlarla dastan qəhrəmanları Orus-Oolun dəyərləndirilməsi ilə eyniyət təşkil edir. Biz türk dastanlarına xas olan bu bəndlərin hər birində qəhrəmanın sınağını görə bilərik. Onun doğulmasından qəhrəman adını almasına, evlənməsindən xalqını, ailəsini düşməndən xilas etməsini qədər... Məsələn, "Alpamış" dastanında nəzir-niyazla böyük qardaşın bir oğlu və bir qızı, kiçik qardaşın isə qızı dünyaya gəlir. Lakin tez bir zamanda qardaşlar arasında ziddiyət yaranır. Kiçik qardaş öz tərəfdarlarından ibarət on min ailə ilə vətoni tərk edir, kalmıkların ölkəsinə köçür. Bütün macəralar bundan sonra başlanır. Oğlan yeddi yaşında ikən qəhrəmanlıq göstərir. O, ba-

basının on dörd batmanlıq yayının kırışını (ipini) çekir. Atdiği ox ıldırım kimi Əsgər dağının zirvəsinə dəyir. Bu qəhrəmanlığına görə ona "Alpamış" adı verilir. Gənclik həddinə çatanda isə bacısının təkidi ilə əmisi qızına qovuşmaq üçün səfərə çıxır.

Bu kiçik xatırlatmaya diqqət yetirmək bələ kifayətdir ki, qəhrəmanın dastanda nə qədər sınaqlara məruz qaldığı aşkar olunsun: valideynlərin sonsuzluqla sınağa çəkilməsi, vətəni tərk etmək məcburiyyətində qalmak, qəhrəmanlıq adı almaq üçün sınaqdan keçmək, başqa sözlə, ad almaq üçün sınaqdan keçmə, əmisi qızına qovuşmaq üçün sınaqlardan keçmək və sərə.

Türk dastanları üçün xarakterik olan sınaq yarışlarında Alpamış rəqiblərinə qalib gəlir. Bir sıra çətinliklərə baxmayıaraq, nişanlısı, ya-xın dostları və kalmık sərhədinə köçmüs yurdaları ilə bərabər vətənə qayıdır, küsüllü tayfa yenidən birləşir, atası ilə əmisi barışır, bir-biri-nin günahından keçirlər.

Yeri gəlmışkən, "Qam Börənin oğlu Bamsı Beyrək boyu" ilə "Alpamış" eposu arasında süjet oxşarlığı mübahisəsizdir. Hər iki abidədə hətta qəhrəmanların taleyi də bir-birinə bənzəyir: nəzir-niyazla dünyaya gəlirlər, sevgililərinə qovuşmaq üçün uzaq ölkələrə səfərə çıxırlar, müsabiqə yarışlarında qalib gəlirlər, çətin sınaqlarla, düşmən hiylələriylə üzləşirlər. Banuçıçək Beyrəyin beşikkərtməsi olduğu kimi, Al-Barçın da Alpamışı uşaqlıqdan sevir. O, yeri gəldikdə sevgilisinə ilk məhəbbətini xatırladır: "Mənim xanım! Niyə dillənmirsən, məni əldən saldın, bəlkə nahaq yerə sən mənim uşaqlıqdan arzum, diləyimsən", – deyir. Lakin "Alpamış" eposu məhəbbət dastanlarını şərtləndirən bəzi əlamətlərlə başlansa da, burada məhəbbət yolunda əzabkeş qəhrəmanları görmürük. Amma o da öz məhəbbətinə qovuşmaq üçün yenə də sınaqlardan keçməlidir.

Məhəbbət dastanlarında isə sınağın variantları təbii ki, bir qədər fərqlidir. Burda sınaq sadəcə sevgi, eşq, ixtirab, məşəqqət, həsrət, hicran, vüsal üzərində qurulub. Məsələn, "Tahir və Zöhrə" dastanı üzərində qəhrəmanın sınağını nəzərdən keçirək. Xalq yaradıcılığında özüne-məxsus yeri olan "Tahir və Zöhrə" dastanı us-

tad sənətkarlar tərəfindən zaman-zaman yeni-yeni variantlarda söylənən "Əslı və Kərəm" dən sonra ən çox yayılmış böyük məhəbbət dastanlarından biridir. Anadolu, Balkanlar, Azərbaycan, Bosniya və Hərəsqovinya, Kosova, Suriya, Özbəkistan, Türkmenistan və İraqda yaşayan türklər arasında yayılmış bir çox variantları vardır. Əksər variantlarında faciəvi sonluqla bitən dastanlar sırasında "Əslı və Kərəm", "Arzu Qənbər"lə müqayisə olunsa da, bəzi variantlarda ölüb-dirilmə motivində istifadə olunmaqla dastan xoşbəxt sonluqla bitir. Lakin dastanın bütün variantlarında xırda dəyişiklikləri nəzərə almasaq, süjet xətti demək olar ki, eynidir:

- Tahir ilə Zöhrənin ailələri,
- Qəhrəmanların doğumunu və aşiq olmaları,
- Aşıqların evlənməlerinin engellənməsi,
- Tahirin sürgünə göndərilməsi,
- Tahirin dönüşü,
- Tahirin ikinci dəfə sürgünə göndərilməsi,
- Tahirin ikinci dönüşü,
- Zöhrənin başqası ilə evləndirmək istənilməsi,
- Tahirin sonu,
- Zöhrənin aqibəti,
- Rəqibin aqibəti,
- Ölümündən sonra meydana gələn əfsanə və ya yenidən diriliş.

Ovladsızlıqdan əziziyət çəkən Hatəm Soltan və vəziri Əhməd dərvişin verdiyi almanın iki yərə bölbə yeməklə övlad sahibi olurlar və övladlarını bir-biri ilə evləndirəcəklərinə söz verirlər. Vaxt tamam olanda Soltanın bir qızı – Zöhrə, Əhməd vəzirin bir oğlu – Tahir dünyaya gelir. Onlar bir yerde böyüyür, 7 yaşları tamam olan kimi mollaxanaya gedirlər. Elə bir müddət sonra molla məktəbdəki bir keçəlin fitnəsi ilə ataların arasında çaxnaşma salır. Bundan sonra Tahirin həyatı çətinleşməyə başlayır. Bu keşməkəşli həyatında dastan boyunca qəhrəman bir deyil, bir neçə manələrlə üzləşir, sınaqlardan keçməli olur:

- Keçəlin fitnəsi ilə Zöhrə dərsə buraxılır.
- Keçəlin xəbərciliyi ilə mollaxanada Tahirin ayağı şallaqlanır.
- Əhməd vəzir elçiliyi gedərkən Hatəm Soltan vədindən dönür.
- Hatəm Soltan qardaşını xəncərlə öldürür.

- Tahirin öldürüləməsi əmri verilir.
- Sarayın cəllədi və Tahirin atasının xərkanı ona xəyanət edirlər.
- Haqq aşığı Tahir yurdundan sürgün olunur.
- Tahir bülbülmə gül üçün can verdiyini izleyib sevgilisini xatırlayır, təkrar Zöhrənin dalınca vətənə dönür;
- Zöhrələ Tahi bir yerde görən dayının Soltana xəbərciliyi sayəsində Tahir sandığa qoyulub dəryaya atılır.
- Tahir əmisi ilə üzəbzüz döyüşmək məcburiyyətində qalır [5, c.1, s.125-168].

Bu sadalanan sınaqlar sadəcə, bir dastan üzərində aparılan dəyərləndirmədir. Dastan boyunca əmək olar ki, qəhrəman bu sınaqları dəf etmək üçün böyük mübarizələr aparır. Onu da qeyd edək ki, buraya yalnız kişi qəhrəmanın sınaqları daxildir.

Bir çox dastanlarda sınaqlar həm qəhrəmanlıq, həm də sevgi uğrunda olan sınaqların sintezi şəklində nəzərə çarpır. Gah qəhrəmanlıq sevgini üstələyir, gah sevgi xətti əhvalata hökmənlilik etməyə çalışır, lakin nəticə olaraq qəhrəman bütün sınaqlara sinə gərməyə məcbur olur.

Dastanın ən nümunəvi tərəflərindən biri isə adətən qəhrəmanın bu sınaqlardan alınacağı, üzüağ və qələbə ilə çıxməsidir. Məsələn, yenə "Tahir və Zöhrə" dastanından nümunə gətirərək, qəhrəmanın müvəffəqiyyətlərini də belə ümumiləşdirmək olar:

- Qəhrəman haqq aşığıdır;
- Vətəndən sürgün edilərkən qarşısına çıxan Xanverdi sövdəgər ona kömək etməyə çalışır. Hətta yeganə qızı Nərgizi ona verib Tahiri oğulluğa götürməyi təklif edir.
- Dastan boyu ona gah sövdəgər, gah çoban Şahverdi, gah qarı, gah Mələksimə xeyr-xahlıq edir.

## ƏDƏBİYYAT

1. Propop B. Русский героический эпос, Л.; 1955.
2. Aca M., Olgunsoy B. "Tıva Kahramanlık Destanlarında Sinama və Yarışlar", Turcica Çevrimiçi Tematik Türkoloji Dergisi, II/1, Ocak 2010.
3. Ergun M. ve Aça M. Tıva Kahramanlık Destanları I. Ankara: Akçağ Yay, 2004.
4. Opryc-oöl C.M. Тувинские героические сказания (текстология, поэтика, стиль). Москва, 2001.
5. Azərbaycan dastanları. 5 cildlə. Bakı, "Lider", 2005.

- Tahir sandığa qoyulub dəryaya atılarkən, Həstərxan paşasının qızı Sona xanım onu xilas edir.
- Sona xanım Tahirə aşiq olmasına baxmayaq, sevgilisində qovuşması üçün ona yardım edir.
- Ölən Tahir və Zöhrə dastanın bəzi variantlarında Xızır peyğəmbər vasitəsilə yenidən həyata qaytarılır.
- Həstərxan paşası onun haqq aşığı olduğunu bilib, sevdiyi qızla qovuşdurmaq üçün Hatəm Soltanın üzərinə hücum çəkir.
- Qoşunun qırılmasına könlü razı olmayan Tahir əmisi Hatəm Soltanla təkbətək vuruşda qalib gəlir və onu öldürür (5, c.1, s.125-168).

**Nəticə.** Sadalananlardan görünür ki, hənə qədər dastan qəhrəmanı bu sınaqlara təkbaşına sinə gərmək məcburiyyətində qalsa da, ona xeyirxah insanlar, məbudular yardım edir. Bu sınaqlar və sınaqlar uğrunda mübarizələr, çalınan qələbələr ümumtürk dastanları üçün xarakterikdir.

Müxtəlif dastanlar üzərindəki təhlilləri ümumiləşdirərək, onu demək olar ki, a) sınağın səbəbləri, b) sınaqda iştirak edən tərəflər, c) sınağın növlərini tədqiq etmək, ç) sınaqdan uğurla, zəfərlə keçmənin spesifik xüsusiyyətlərini müəyyən etməklə türk qəhrəmanlıq və məhəbbət dastanlarında sınaq motivinin əsas semantikası açıla bilər. Bu sınaqlar, yerinə yetirilməsi çətin və təhlükəli olan vəzifələr, düşmənin, rəqibin məglubiyəti və təslimiyətini özüylə gətirir ki, bu əslində yaxşıların pislər, ədalətin haqsızlıq və zülm, qərarlılıq, haqq və cəsarətin səmimiyyətsizlik, hiyləgərlik, riyakarlıq, ikiüzlülük üzərindəki qələbəsi kimi də səciyyələndirilə bilər.

**EPIC SEMANTICS OF THE CONCEPT OF TESTING IN THE EPIC****Summary**

All Turkic dastans consist of confrontations and tests. Either creating a new kind of one people, or protecting the homeland from enemies, or reuniting the hero with his buta (bride) was not given to them for free. In order to win, the hero passes through many tests and difficulties. Naturally, there is a connection and difference between the tests.

Systematizing various variants and types of tests reveals strong historical, cultural, psycho-ethnic connection between both Turkic peoples and between dastans created by these peoples, even among peoples who created different version of the same named dastans. It helps to find out similarity in world understanding, to create one epic hero inspired from another dastan hero, to find the influence mechanisms of literal samples to each other.

**Key words:** saga, hero, test, fight

**ЭПИЧЕСКАЯ СЕМАНТИКА ПОНЯТИЯ ИСПЫТАНИЙ В ДАСТАНАХ****Резюме**

Все тюркские дастаны состоят из противостояний и испытаний. Ни создание нового рода одного народа, ни защита родины от врагов, ни воссоединение героя со своей невестой не давались им даром. Для того, чтобы одержать победу, герой проходил через множество испытаний и трудностей. Естественно, что между испытаниями есть своеобразная связь.

Различные варианты и систематизированные виды испытаний – показатели сильной исторической, культурной, психоэпической связи между тюркскими народами и созданными ими дастанами. А также они помогают выяснить механизмы влияния дастанов друг на друга, их схожесть, создание нового дастана, вдохновленное героем другого тюркского дастана.

**Ключевые слова:** сага, герой, испытание, противостояние